

Dövlət Statistika Komitəsi aparatının işçiləri üçün təlim proqramı haqqında

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 8.25-ci və 14.4-cü bəndlərini rəhbər tutaraq **əmr edirəm**:

1. "Dövlət Statistika Komitəsi aparatının işçiləri üçün təlim proqramı" təsdiq edilsin (əlavə olunur).
2. İnsan resursları və hüquq şöbəsi "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında" və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanunları ilə bağlı Dövlət Statistika Komitəsi aparatının işçiləri üçün əlavə təlimlərin keçirilməsini təmin etsin.
3. Şöbə müdirlərinə tapşırılsın:
 - 3.1. məşğələlərin səmərəliliyinin artırılmasını və işçilərin təlimə məsuliyyətlə yanaşmalarını təmin etsinlər;
 - 3.2. keçirilən məşğələlərin nəticələri barədə rübdə bir dəfə rəhbərliyə arayış təqdim etsinlər.
4. Əmrin icrasına nəzarət Dövlət Statistika Komitəsi aparatının rəhbəri C.Musayevə həvalə edilsin.

Sədr

Tahir Budaqov

Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi

Mövzuların adı	2018-ci il
İnzibati məlumatlar və onların statistikada rolu	I rüb
Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələri və ondan irəli gələn vəzifələr	
SVDR-nin yaradılması, aparılması və aktuallaşdırılması üsulları	II rüb
“2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” və ondan irəli gələn vəzifələr	
Metodoloji materialların hazırlanması və tətbiqi prosesi	III rüb
2016-2017-ci illərdə keçirilmiş Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi və ondan irəli gələn vəzifələr	
Statistik işlər proqramlarının hazırlanması, tətbiqi və icra prosesinin təşkili	IV rüb
Rəsmi statistikanın cəmiyyətdə və idarəetmədə rolu	

Beynəlxalq əlaqələr şöbəsi

Mövzuların adı	2018-ci il
Beynəlxalq təşkilatların statistika bölmələri haqqında	I rüb
Azərbaycan milli statistika sisteminin qlobal qiymətləndirilməsi haqqında	
Statistika sahəsində beynəlxalq müqavilələrin bağlanması qaydaları	II rüb
Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf üzrə gündəlik	
Dövlət Statistika Komitəsinin beynəlxalq təşkilatların fəaliyyətində iştirakı	III rüb
Avropa İttifaqının Tvinning və TAİEX proqramları haqqında	
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş fəaliyyət planı haqqında	IV rüb
İstifadəçilərlə qarşılıqlı əlaqələr və məlumatların yayılması	

Dayanıqlı inkişaf statistikasını şöbəsi

Mövzuların adı	2018-ci il
İnzibati məlumatlardan uzunmüddətli istifadə üzrə strategiya	I rüb
Milli hesablar sistemi-2008	
“Dayanıqlı İnkişafa dair Məlumatları üzrə Keyptaun Qlobal Fəaliyyət Planı”nın strateji istiqamətləri	II rüb
Dinamika sıralarında mövsümi təəddüdlərin öyrənilməsi və ölçülməsi	
Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin statistik öyrənilməsi	III rüb
İndeksler haqqında anlayış və iqtisadi təhlildə onların rolu	
İnsan inkişafı indeksi və onun komponentləri	IV rüb
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında təhsil, elm və mədəniyyət statistikasının rolu	

Əmək statistikasını şöbəsi

Mövzuların adı	2018-ci il
1. Əmək və məşğulluq statistikasına, iş vaxtına dair Beynəlxalq Əmək Təşkilatının tövsiyələri, Avrostatın statistik tələblərə dair Kompendiumunda əmək bazarı ilə bağlı standartlar və milli normativ hüquqi aktlar haqqında	I rüb
2. Əmək statistikasına dair rəsmi statistika hesabatı formalarının milli normativ hüquqi aktlara və yeni beynəlxalq tələblərə uyğunlaşdırılması haqqında	
1. İşçi qüvvəsinə dair statistik müayinənin yekun məlumatlarının əldə olunmasında Access və SPSS proqram təminatlarının tətbiqinə dair	II rüb
2. İşçi qüvvəsi, o cümlədən məşğul və işsiz əhali üzrə seçmənin standart xətasının və variasiya əmsalının hesablanma qaydası, seçmə xətasının hüdudu üzrə qiymətləndirmənin aparılması	
1. Əmək fəaliyyəti və onun növləri haqqında	III rüb
2. İşçi qüvvəsinin və tam istifadə olunmayan işçi qüvvəsinin qiymətləndirilməsinə dair	

1. Ev təsərrüfatlarında əhalinin məşğulluğuna dair seçmə statistik müayinələrin aparılması metodikası haqqında	IV rüb
2. Əhalinin qeyri-formal məşğulluq səviyyəsinin qiymətləndirilməsinə dair metodologiya	

Energetika və ətraf mühit statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
Energetika və ətraf mühit statistikasının təşkili	I rüb
JODİ (Təşkilatların Birgə Məlumat Təşəbbüsü) tərəfindən sorğu olunan məlumatlar	
BMT-nin Avropa İqtisadi Komissiyasının ekoloji göstəriciləri	II rüb
Energetika üzrə köməkçi (satellit) hesabın qurulması	
Dayanıqlı İnkişaf Məqsədlərinin ölçülməsində istifadə olunan energetika və ətraf mühit statistikasına göstəriciləri	III rüb
Ekoloji hesablar	
“Enerji balansı”nın tərtib edilməsi	IV rüb
Avrostatın “Ekoloji göstəricilər kataloqu”	

Əhali statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
Doğum, ölüm, nikah və boşanmaların ümumi əmsallarının və nikaha daxil olanların orta yaşının hesablanması	I rüb
Gender bərabərsizliyi indeksinin və gender amili nəzərə alınmaqla insan inkişafı indeksinin hesablanması	

Əhalinin siyahıyaalınması haqqında ümumi anlayışlar və siyahıyaalmanın yekunlarına əsasən siyahıya-almalararası dövrlərdə demografik göstəricilərin yenidən qiymətləndirilməsi	II rüb
Əhali statistikasına üzrə nəşr olunacaq statistik məcmuələrin ilkin versiyalarının müzakirəsi və onlarda əks olunan statistik göstəricilərin günün tələblərinə uyğunluğunun təmin edilməsi	
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması qaydası	III rüb
Doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin hesablanması metodu	
Əhalinin proqnoz sayının əhəmiyyəti və onun hesablanması metodları	IV rüb
Əhalinin miqراسiyasına dair məlumatların əldə olunması və göstəricilərinin hesablanması	

Həyat keyfiyyətinin statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
Ev təsərrüfatlarının tədqiqatına dair keyfiyyət məruzəsinin strukturu	I rüb
Ev təsərrüfatları tədqiqatının seçmə şəbəkəsinin qurulması, seçmə məcmunun aktualaşdırılması	
Uşaqların funksional qabiliyyətləri və sağlamlılıqlarının məhdudluğu barədə	II rüb
Ev təsərrüfatları büdcələrinin və əhalinin həyat şəraitinin tədqiqatı ilə bağlı statistik göstəricilər sistemi	
2017-ci ildə ev təsərrüfatlarının seçmə tədqiqatının yekunları haqqında	III rüb
"Gəlirlər və həyat şəraiti statistikasına"na (EU-SILC) dair sorğunun keçirilməsi üzrə metodologiya haqqında	
Elektron kargüzarlıq sistemindən istifadə qaydaları	IV rüb
Yaşayış minimumunun hesablanmasında metodiki tövsiyələrə edilmiş dəyişikliklərin nəzərə alınması	

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

Mövzuların adı	2018-ci il
Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi haqqında	I rüb
İnzibati məlumatlardan uzunmüddətli istifadə üzrə strategiya haqqında	
"Fərdi məlumatları necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" təlimatı haqqında	II rüb
Dövlətstatkomda informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları haqqında	
Dövlətstatkomun reqlamenti haqqında	III rüb
Rəsmi statistikanın əsas prinsipləri haqqında	
Statistik göstəricilərə və statistik hesabatlara dair metaməlumatlar haqqında	IV rüb
İstifadəçilərin məmnunluğuna dair sorğunun aparılması və məmnunluq indeksinin hesablanması haqqında	

İnformasiya texnologiyaları şöbəsi

Mövzuların adı	2018-ci il
Məlumat bazasının əsas xüsusiyyətləri	I rüb
Müasir proqramlaşdırma dillərinin təkmilləşdirilməsi haqqında (Statistik hesabat formaları və veb səhifə üçün)	
İnformasiya təhlükəsizliyi və "Trend Micro" antivirus proqramı haqqında məlumat	II rüb
Məlumat bazalarının strukturunun yenilənməsi və standart formaya uyğunlaşdırılması haqqında	
Serverə nəzarət və proqramların serverdə yerləşdirilməsi, yenilənməsi haqqında	III rüb
Adobe Photoshopda CSS-də şəkillərin formatlarının dəyişdirilməsi haqqında	
Proqramlaşdırmada məsələ qoyuluşlarının əhəmiyyəti haqqında	IV rüb
Əməliyyat sistemlərinin əsas funksiyaları və tətbiqi haqqında	
	4-cü rüb

Kənd təsərrüfatı statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
Ərzaq balanslarının tərtib olunması qaydaları	I rüb
Təsərrüfatbaşına uçot sənədlərinin elektronlaşdırılması ilə bağlı görülmüş işlər və onların mahiyyəti barədə	
2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotunun keçirilməsi	II rüb
“İstixanalar və onlarda yetişdirilən bitkiçilik məhsulları haqqında” 18-kt №-li hesabat formasının doldurulması qaydaları	
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin 1.1.4, 8.2.4, 8.2.5 və 8.2.6-cı bəndlərinin icrasına dair	III rüb
Kənd, meşə təsərrüfatı və balıqçılıq üzrə ümumi məhsul buraxılışının və istehsal indekslərinin hesablanması və MDB Statistika Komitəsinə təqdim olunan cədvəllərin işlənməsi qaydaları	
Kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında	IV rüb
Elektron sənəd dövriyyəsi vasitəsilə kargüzarlığın aparılmasına dair	

Keyfiyyətin idarə edilməsi və məlumatlar şöbəsi

Mövzuların adı	2018-ci il
Milli statistik təsnifatlar və onlardan istifadə məsələləri	I rüb
Hesabat məlumatlarında aşkar olunan uyğunsuzluqlar və onların aradan qaldırılmasında keyfiyyətə nəzarət cədvəllərinin rolu	
Cinayətkarlığın statistik təsnifatı	II rüb
“Uyğunsuzluqların və təshihedici tədbirlərin idarə edilməsi” sənədləşdirilmiş proseduru	
Keyfiyyət məruzələri	III rüb
“Risklərin və imkanların idarə edilməsi” sənədləşdirilmiş proseduru	
Vahid inteqrə edilmiş məlumatların strukturu (SİMS)	IV rüb
Keyfiyyət üzrə vəsait	

Maliyyə və təsərrüfat şöbəsi

Mövzuların adı	2018-ci il
Dövlət büdcəsi layihəsinin tərtibi, təsdiqi və icrası prosesi	I rüb
Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrə ezamiyyə xərclərinin normaları haqqında	
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması	II rüb
Dövlət orqanlarında dövlət qulluqçusuna qulluq stajına və ixtisas dərəcəsinə görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi, dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları	
Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları	III rüb
Dövlət satınalmalarının metodları və onların təşkili qaydaları	
Dövlətqulluqçularının icbari sığortası	IV rüb
Milli Mühasibat Uçotu Standartları	

Milli hesablər və makroiqtisadi göstəricilər statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
MHS-2008-in əhatəsi və əsas konsepsiyaları	I rüb
MHS-2008-də iqtisadi əməliyyatlar, ehtiyatlar və onların uçota alınması	
Qısamüddətli biznes statistikasının əhatəsi, mahiyyəti və göstəricilər sistemi	II rüb
Tədiyə balansı statistikasına göstəriciləri və onun milli hesablər statistikasında istifadəsi	
MHS-də institusional vahidlər və sektorlar	III rüb
Ehtiyat və istifadə cədvəllərinin qurulmasının metodoloji əsasları	
Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikasına: əsas anlayışlar və əhatə dairəsi	IV rüb
Sığorta təşkilatlarının fəaliyyətini xarakterizə edən əsas göstəricilər və onların tətbiqi	

Qiymət statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
İxrac və idxal edilən əmtəələrin qiymət indekslərinin hesablanması haqqında	I rüb
Mənzil bazarında qiymətlərin müşahidəsi və qiymət indekslərinin hesablanması haqqında	
Nəqliyyat, poçt və rabitə xidmətlərinin qiymətlərinin statistik müşahidəsinin təşkili və bu sahədə qiymət indekslərinin hesablanması haqqında	II rüb
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indekslərinin hesablanması haqqında	
İstehlak bazarında qiymətlərin müşahidəsinin təşkili və istehlak qiymətləri indeksinin hesablanması haqqında	III rüb
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin statistik müşahidəsinin təşkili və bu sahədə istehsalçı qiymət indekslərinin hesablanması haqqında	
Avropa İttifaqının statistikaya dair tələblərinin-Kompendiumun aidiyyəti müddəaları ilə bağlı mövzular	IV rüb
Sənaye məhsullarının istehsalçı qiymətlərinin statistik müşahidəsinin təşkili və sənaye məhsullarının istehsalçı qiymət indekslərinin hesablanması haqqında	

Rejim və məxfi kargüzarlıq şöbəsi

Mövzuların adı	2018-ci il
Dövlət sirrinin yayılmasının qarşısının alınması	I rüb
Dövlət Statistika Komitəsinin inzibati binasına və ərazisinə buraxılış qaydaları	
Vəzifəli şəxslərin və ya vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması qaydası	II rüb
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması qaydası	
Məxfi kargüzarlıq üzrə fəaliyyətin təşkili	III rüb
Dövlət sirrinin əsas anlayışları	
Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi qaydası	IV rüb
Məlumatların dövlət sirrinə aid edilməsi qaydası	

Sənaye və tikinti statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
Statistik vahidlərin registri haqqında	I rüb
Sənaye və tikinti statistikasına sahələri üzrə əsas statistik göstəricilərin hesablanması haqqında	
Seçmə statistik müşahidələrin aparılması barədə	II rüb
Statistik bülletenlərin və təhlili məruzələrin hazırlanması barədə	
Məlumat bazaları və dinamika sıralarının qurulması haqqında	III rüb
Elektron sənəd dövriyyəsi vasitəsilə kargüzarlığın aparılmasına dair	
Yerli statistika orqanları ilə işin təkmilləşdirilməsinə dair	IV rüb
Fiziki həcm indeksinin hesablanması metodologiyası haqqında	

Sosial statistika şöbəsi

Mövzuların adı	2018-ci il
Təhsillə əhatə olunmanın xalis və ümumi qeydiyyat əmsallarının hesablanması metodikasına	I rüb
Elm statistikasına dair göstəricilər və bu sahədə məlumatların toplanması haqqında	
Səhiyyə statistikasına xəstəliklərin təsnifləşdirilməsi üçün istifadə olunan "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı" (XBT-10) haqqında	II rüb
Məhkəmə statistikasına dair göstəricilər haqqında	
Təhsil statistikasına dair göstəricilərin əldə edilməsi və təhlili haqqında	III rüb
Mənzil şəraiti statistikasına dair statistik göstəricilər haqqında	
Mədəniyyət statistikasına üzrə beynəlxalq təcrübədə tətbiq olunan göstəricilər haqqında	IV rüb
"Azərbaycanda cinayətkarlıq və hüquqpozumalar" adlı statistik məcmuəyə daxil ediləcək göstəricilər haqqında	

Ticarət statistikası şöbəsi

Mövzuların adı	2018-ci il
2018-ci ildə statistik işlər proqramı, təhlil üzrə iş planı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı üzrə şöbə tərəfindən yerinə yetiriləcək işlər haqqında	I rüb
BMT-nin “Pərakəndə və topdansatış ticarət statistikasına dair beynəlxalq tövsiyələr”ində “Pərakəndə və topdansatış ticarət statistikasının əhatə dairəsi” bölməsi haqqında	
Ticarət sahəsində statistik seçmə müşahidələrin təşkili və nəticələrin hesablanması qaydaları haqqında	II rüb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai işə, məişət və digər növ xidmət Qaydaları” haqqında	
Ticarət statistikas ı üzrə istehsal proseslərinin idarə olunması haqqında	III rüb
BMT-nin “Malların beynəlxalq ticarətinin statistikas ı : anlayış və təriflər, 2010” tövsiyələrində “Uçotun əhatə dairəsi və vaxtı” bölməsi haqqında	
BMT-nin “Pərakəndə və topdansatış ticarət statistikasına dair beynəlxalq tövsiyələr”ində “Göstəricilərin keyfiyyəti və məlumatlar” bölməsi haqqında	IV rüb
2018-ci ildə şöbənin işçilərinin vəzifə bölgüsü üzrə yerinə yetirdiyi işlərin keyfiyyəti və onların xidməti fəaliyyətinin qiymətləndirilməsi haqqında	

Ümumi şöbə

Mövzuların adı	2018-ci il
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları	I rüb
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu	
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu	II rüb
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu	
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair	III rüb
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu	
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu	IV rüb
Dövlət Statistika Komitəsində daxili sənədlərin tərtibi və onların aparılmasına dair praktiki tövsiyələr	

Xidmət statistikasına şöbəsi

Mövzuların adı	2018-ci il
Turizm statistikasına dair inzibati məlumat mənbələri	I rüb
İKT-nin inkişaf indeksini xarakterizə edən əsas göstəricilər haqqında	
Daxili, gəlmə və getmə turizmə dair keçirilən statistika müayinələri əsasında əldə edilən məlumatlar	II rüb
Rabitə statistikasına dair göstəricilər sisteminin beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi haqqında	
Turizm Köməkçi Hesabları	III rüb
Nəqliyyat statistikasına sahəsində məlumatların toplanması və təhlili haqqında	
Turizmin ölkə iqtisadiyyatına təsirinin statistik ölçülməsi, turizm sektorunda yaradılan əlavə dəyər, turizm sektorunda məşğulluq	IV rüb
Kompendiumda rabitə statistikasının göstəricilər sistemində qoyulan tələblər	

İnsan resursları və hüquq şöbəsi

Mövzuların adı	2018-ci il
Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları	I rüb
“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”	
Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları	II rüb
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu	
Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları	III rüb
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu	
İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları	IV rüb
“Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”	

